

## GİRİŞ

Global iqlim dayışkılıyının istiləşməyə doğru getməsi daha böyük ərazilərdə quraqlıq amillərinin təsirinin artmasına səbəb olur. Bununla əlaqədər olaraq skinçilikdə quraqlığa davamlı bitkilərin becərilmə arealının genişləndirilməsi aktual məsala kimi qarşıdır. Kənd təsərrüfatında sosial-iqtisadi dayışkılıkların baş verəsi bir çox arzuolunmaz növbələrlə səbəb olur. Belə ki, torpaqların üzvi və mineral gübərlərlə kifayat qədər təmin olunmaması, növbəli skin qaydalarına əməl edilməməsi, skin yararlı torpaq sahələrinin böyük qisiminin danlı taxıl bitkiləri altında saxlanılması torpaq sahələrinin münbitiliyini xeyli aşağı salır. Torpaq münbitiliyinin azalmasının qarşısını almaq məqsədi ilə ərzaq paxlalılarının (noxud, mərcimək) skin sahələrinin genişləndirilməsi məqsədədir [3; 5; 7; 9].

Hal-hazırda dünyada an çox tələb olunan paxlalı bitkilərdən biri noxuddur. Paxlalı bitkilər arasında sapın sahəsinə və dan istehsalına görə noxud bitkisi dünyada soyu və lobyadən sonra üçüncü yeri tutur. Hər il orta hesabla bu bitki 12 milyon hektar sahada becərilir və illik dan istehsalı 9-10 milyon ton çatır [10]. Noxud bitkisi yüksək quraqlığı, istiyə və yatma davamlıdır, yetişdikdə dəni tökülmür. Dəni qiymətli ərzaq məhsulu olmaqla yanısı tərkibində zulların, yağların və karbohidratların, makro- və mikroelementlərin, vitaminlərin, bioloji aktiv maddələrin əlverişli nisbəti malikdir [1; 6]. Bir çox tədqiqatçılar noxud və mərciməyin müalicəvi əhamiyyətini öyrənərək bildirirlər ki, bu bitkilər insan sağlığını üçün çox faydalıdır. Dənlərinin tərkibində selen elementinin olması insan orqanizmində qanın yenilənməsini sürətləndirir və lazımsız neoplazmların əmələ gəlməsinin qarşısını alır [2; 4; 5].

Başlanmış yeni minilik iqlimin global istilşməyə doğru getdiyi göstərir. Daha böyük torpaq əraziləri quraqlığın təsirinə məruz qalır. Buna görə də quraqlığa davamlı bitkilərin skin sahələrinin genişləndirilməsinə tələbat yaranır. Coxillik meteoroloji göstəricilərin təhlili göstərir ki, ölkəmizdə iqlim şəraitində quraq illərin sayı getidək artır. Güman etmək olar ki, bu neqativ hallara meyilli intensivlaşməkdə davam edəcək və gölcəkədə bir qədər də güclünləşəcəkdir. Bununla əlaqədər olaraq istehsalat şəraitində quraqlığa davamlı bitkilərin becərilməsinə geniş yer verilməlidir ki, havada və torpaqda olan növlik çatışmazlığı şəraitində mövcud rütubətdən qənaətə və səmərəli istifadə etmək mümkün olsun. Ərzaq təhlükəsizliyi baxımından bitkilərin xüsusi əhamiyyət kəsb etdiyini nazərə alaraq bizim apardığımız tədqiqat işinin məqsədi təsərrüfat-qiyaməti xüsusiyyətlərə malik genotipların seçilməsini, onlardan yeni məhsuldar və dəyişkən iqlim şəraitinə adaptasiya oluna bilən sortların yaradılmasıdır.

## MATERIAL VƏ METODLAR

Tədqiqat obyekti olaraq 290 noxud və 194 mərcimək nümunəsi götürülmüşdür. Nümunələrin üzərində fenoloji müşahidələr aparılmış, onların tarla duruşu, xəstəliklərə davamlılığı ICARDA-nın təklif etdiyi metodikaya uyğun qiymətləndirilmişdir [8]. Tarla təcrübələri Əkinçilik

## ƏRZAQ PAXLALI BİTKİLƏRİN SELEKSİYASI

F.V.ŞƏRBƏTOV\*, R.S.MİRZƏYEV

Əkinçilik Elmi-Tədqiqat İnstitutu, AZ1098, Sovxoz № 2, Pirşağı qəs., Bakı, Azərbaycan;  
sharbatov.firudin@mail.ru

## BREEDING OF LEGUMINOUS CROPS

F.V.SHARBATOV\*, R.S.MIRZOEV

Research Institute of Crop Husbandry; sharbatov.firudin@mail.ru

*As the object of research 290 chickpea and 194 lentil samples were taken. Phenological observations were made on chickpea samples, their field stability, disease resistance, productivity indicators were assessed. 5.9% of the studied samples were shorter than 40 cm in height, and 94.1% were taller than 40 cm. The height of Jamila, F.08-196, Nazrin and Narmin variety samples were varied in range of 64.5-67.3 cm. These samples can be involved in hybrid combinations as parental forms in the process of creating of tall varieties. The disease resistance of the samples were assessed on a 5-point scale. After harvesting, 100 grain weight of the samples was determined. It was found that in 8.3% of the samples, the grain weight was less than 30 grams, in 83.3% varied in range of 30.0-40.0 grams, and in 8.4% was more than 40.0 grams. The productivity of the samples was varied between 12.3-20.5 s / ha. Varieties of Nazrin, Sultan-2, Sultan, Narmin and Sechma L. differed in terms of productivity. The vegetation period of the studied lentil samples lasted 163-175 days. One of the most important indicators for a lentil is the height of the plant. 14.4% of the studied samples were shorter than 30 cm in height, 66.3% were varied in range of 30.0-40.0 cm, and 19.1% were taller than 40 cm. One of the characteristics that increase the commodity value of lentils is the size of the seed and its weight. 26.7% of the samples seed weight was less than 7 grams and 73.3% was more than 7 grams. As a result of our research, samples with high yields were identified. Samples F.2012-IL, F.2013-29, F.2012-18 and F.2014-009 attracted attention as an initial material. It is recommended to involve these samples in the breeding process.*

Açar sözlər: noxud, mərcimək, vegetasiya dövrü, xəstəliklər, məhsuldarlıq

Ключевые слова: чечевица, вегетационный период, болезни, продуктивность

Keywords: chickpea, lentil, vegetation period, diseases, productivity

ET İnstitutunun Abşeron Yardımcı Təcrübə Təsərrüfatında qoyulmuşdur. Təcrübələr üzərində tədqiqat işləri ICARDA beynalxalq təşkilatının tövsiyyələrinə nəzərdə tutulmuş sxemə əsasən aparılmış və sahələr yaza N<sub>30</sub> normasında azot gübəsi verilmişdir.

## NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Məqsədönlü seleksiya işlərinin aparılmasında bitkilərin vegetasiya müddətinin uzunluğu, bitkinin boyu, xəstəliklərə davamlılığı, məhsuldarlıq göstəriciləri və s. mühüm əhəmiyyətə malikdir. Odur ki, aparılan tədqiqat işlərində arzaq paxılalarının vacib əlamətlərinin öyrənilməsinə xüsusi yer verilmişdir.

Aparılan fenoloji müşahidələrdən aydın olmuşdur ki, tez yetişən nümunələr (CIEN-S-Nə17, CIEN-S-Nə3, CIFWN-Nə6 və s.) yetişmə fazasına 05.06.2019 tarixində, gec yetişən nümunələr isə (CIDTN-Nə19, CIDTN-Nə8, CIDTN-Nə19 və s.) 12.06.2019 tarixində daxil olmuşlar. Ümumən bu müddət üzrə fərqli 7 gün olmuşdur. Standart kimi götürürlən "Sultan" sortunun vegetasiya müddəti 185 gün olmuşdur (cədvəl 1).

Cədvəl 1

### Perspektivli noxud nümunələrinin təsərrüfat əhəmiyyəti göstəriciləri

Nö	Nümunənin adı	Vegetasiya dövürünün uzunluğu, gün	Bitkinin boyu, sm	Askoxitox dəvamlılıq, ball	Fuzarioza dəvamlılıq, ball	100 dasin kütləsi, q	Məhsuldarlıq, s/ha
1	F.07-289	187	49,4±0,71	1	1	31,1±0,51	12,3±0,63
2	Sanford	186	51,9±0,82	1	1	35,0±0,61	13,8±0,71
3	Camila	189	65,2±1,03	1	1	34,1±0,51	15,0±0,82
4	F.08-196	188	64,3±0,92	1	1	37,4±0,72	15,3±0,54
5	F.08-116	185	37,3±0,51	1	1	41,7±0,73	16,1±0,73
6	Nazrin	189	67,3±0,92	1	1	31,3±0,51	18,6±0,71
7	Sultan-2	189	53,4±0,81	1	1	35,3±0,61	19,0±0,82
8	Sultan	185	50,3±0,91	1	1	31,0±0,52	19,2±0,73
9	Narmin	185	67,3±0,92	1	1	32,5±0,51	19,5±0,72
10	Şeçmə L.	185	40,4±0,73	1	1	25,4±0,31	20,5±0,81

Noxud bitkisinin təsərrüfat əhəmiyyəti ən vacib əlamətlərdən biri bitkinin boy göstəricisidir. Hündür boylu sortların mexaniki yüksəmə zamanı məhsul itkişi minimuma enir. Tədqiqat olunan nümunələrinin 5,9%-nın boyu 40 sm-dən qısa, 94,1%-nın boyu isə 40 sm-dən yüksək olmuşdur. Cədvəl 1-dən görüldüyü kimi Camila, F.08-196, Nazrin və Narmin sort nümunələrinin boyu 64,5-67,3 sm arasında dəyişir. Bu nümunələr hündür boylu sortların yaradılması prosesində validey formaları kimi hibrid kombinasiyalarına çəlb edilə bilər.

## ƏRZAQ PAXLALI BİTKİLƏRİN SELEKSİYASI

Bitkinin məhsuldarlığını məhdudlaşdırın əsas amillərdən biri onlara xarakterik olan askoxitox və fuzarioz (fuzarium soluxmasi) xəstəliklərinə sıraylaqlanmasıdır. Bu xəstəliklər bitkilərin zəif inkişaf etməsinə, onların assimiliyası organlarının fotosintetik aktiviliyinin aşağı düşməsinə səbəb olur. Nümunələrin xəstəliklərə davamlılığı 9 ballı şkalda əsasında qiymətləndirilmişdir. Askoxitox xəstəliyinə davamlılıq metodikaya uyğun olaraq çıxırləmə, paxlanın əmələ gəlməsi və yetişmə fizialarda qiymətləndirilmişdir (cədvəl 1).

Noxud danının ərzaq kimi istifadə olunmasında əsas göstəricindən biri da danın iri və dolu olmasıdır. Dənin iriliyi onun əmətə dəyərini artırır. Məhsul toplandıqdan sonra nümunələrdə 100 danin kütləsi müəyyən edilərkən məlum olmuşdur ki, nümunələrin 8,3%-da danın kütləsi 30 qramdan az, 83,3%-da 30,0-40,0 qram arasında, 8,4%-da isə 40,0 qramdan artıqdır.

Öyrənilmiş nümunələr məhsuldarlıq göstəricilərinə görə xeyli fərqlənmişlər. Cədvəl 1-dən göründüyü kimi nümunələrin məhsuldarlığı 12,3-20,5 s/ha arasında dəyişmişdir. Nəzrin, Sultan-2, Sultan, Narmin və Şeçmə L. sort nümunələri məhsuldarlıqlarına görə daha çox fərqlənmişlər. Onların orta məhsuldarlıq göstəriciləri 18,6-20,5 s/ha olmuşdur. Bu göstəricilər məvəud torpaq iqlim şəraitində üçün qənaatbaş hesab olunur.

Respublikamızda an çox istifadə olunan ərzaq təyinatlı paxlalı bitkilərdən biri də marcımakdır. Təcrübə sahəsində akımlı marcımak nümunələri üzərində fenoloji müşahidələr aparılmışdır. Tezyitişən nümunələrin yetişmə fazasına 18.05.2019 tarixində, gec yetişən nümunələr isə 27.05.2019 tarixində daxil oldukları müəyyən edilmişdir. Standart kimi götürülen "Zəfər" sortu isə bu fazaya 20.05.2019 tarixində daxil olmuşdur. Öyrənilən nümunələrin vegetasiya müddəti 163-175 gün arasında dəyişmişdir.

Marcımak bitkisinin təsərrüfat əhəmiyyəti ən vacib göstəricilərdən biri bitkinin boyudur. Tədqiqat olunan nümunələrinin 14,4%-nın boyu 30 sm-dən qısa, 66,5%-nın boyu 30,0-40,0 sm arasında, 19,1%-nın boyu isə 40 sm-dən hündür olmuşdur. Təsərrüfat skinlərinde mexaniki yüksəmənə təşkili mühüm əhəmiyyət kəsb etdiyindən seleksiyanın qarşısında duran vacib masalələrdən biri də digər təsərrüfat əhəmiyyəti əlamətlərə mexaniki yüksəmənə itkisiz aparılması uyğun hündür boylu sortları yaradılmışdır. Bu baxımdan hündür boylu F.2014-026, F.2013-26F.2014-006, LC00600296 nümunələri diqqəti cəlb edir (cədvəl 2).

Bütüni aid olan xarakterik xəstəliklərdən biri fuzariozdur (fuzarium soluxmasi). Öyrənilən nümunələrin xəstəliyinə davamlılığı 9 ballı şkalada əsasən qiymətləndirilmişdir. Marcımak danının əmətə dəyərini artırın əlamətlərdən biri da danın iriliyi və onun kütləsidir. Nümunələrin 26,7%-da danın kütləsi 7 qramdan az, 73,3%-da isə danın kütləsi 7 qramdan çox olmuydur.

## Cədvəl 2

Perspektivli mərcimək nümunələrinin tasarrufat şəhəriyyəti göstəriciləri

Nö	Nümunənin adı	Vegetasiya dövrünün uzunluğu, gün	Bütünin boyu, sm	Fuzarioza davamlılıq, ball	100 danın kütləsi, q	Məhsuldarlıq, s/ha
1	LC00600296	170	43,2±0,72	1	8,5±0,09	9,4±0,32
2	F.2014-026	173	48,5±0,83	1	6,8±0,03	10,0±0,31
3	F.2013-18	169	39,5±0,92	1	7,0±0,08	10,6±0,44
4	F.2013-4	169	41,1±0,63	1	8,5±0,11	11,0±0,49
5	F.2012-8	168	34,7±0,72	1	6,8±0,06	11,2±0,50
6	F.2013-26	172	47,4±0,81	1	7,5±0,09	11,4±0,63
7	Arzu	167	38,1±0,54	1	8,1±0,09	13,1±0,59
8	F.2014-006	173	41,1±0,76	1	7,3±0,08	13,4±0,61
9	F.2012-1L	170	37,3±0,65	1	7,0±0,07	13,6±0,62
10	F.2013-29	173	37,3±0,47	1	7,3±0,08	14,0±0,73
11	F.2012-18	169	49,1±0,65	1	7,2±0,08	14,3±0,75
12	F.2014-009	168	37,3±0,54	1	6,5±0,06	14,8±0,70

Aparılan tədqiqat işi nəticəsində yüksək məhsul verme qabiliyyətinə malik nümunələr aşkar edilmişdir. Belə ki, F.2012-1L, F.2013-29, F.2012-18 və F.2014-009 nümunələri seleksiya prosesinə cəlb edilməklə başlangıç material kimi istifadə oluna bilər.

## NƏTİCƏ

Noxud bitkisinin hündür boylu Camilo, F.08-196, Nazrin və Nərmin sort nümunələri və mərciməyin F.2012-1L, F.2013-29, F.2012-18, F.2014-009 nümunələri mexaniki yüksəm üçün alverişli olan sortların yaradılmasında ilkin material kimi istifadə oluna bilər.

## ƏDƏBİYYAT

- Əmirov L.Ə., Mirzayev R.S., Əkbərov Z.İ. Donlı paxlalı bitkilərin seleksiyası. // Azərbaycan ET Əkinçilik İstirahət elmi əsərləri məcmuası. Bakı: "Müəllim" nəşriyyatı, 2005, XXI cild, s. 55-59.
- Балашов В.В., Петрин И.Т., Балашов А.В. Нут-зерно здоровья. – Волгоград, 2002. – 92 с.
- Васильченко С.А. Влияние агротехнических возделывания на урожайность нута в южной зоне Ростовской области. //Зерновое хозяйство России. 2017, №4, с. 48-53.
- Кондыков И.В. Культурные чечевицы в мире и Российской Федерации. // Научно-производственный журнал «Зернобобовые и крупяные культуры», 2012, №2, с. 13-20.
- Столяров О.В., Федотов В.А., Демченко Н.И. Нут (Cicer arietinum L.). Монография. – Воронеж: Изд-во ВГУ, 2004. – 256 с.

- Шихалиева К.В., Гусейнова Т.Н. Коллекция чечевицы (Lens culinaris Medik) как источник исходного материала для селекционных направлений. // Новые и нетрадиционные растения и перспективы их использования. / Mat. XI Məжд. Sımp. 15-19 iyun. Pəshino, 2015, c. 387-389.
- Altaf N., Ahmad M.S. Chickpea (Cicer arietinum L.). // Biotechnology in Agricultural and Forestry. Vol. 10. Legumes and Oil Seed Crops. 1. Berlin; Heidelberg: Springer-Verlag, 1990, p. 100-113.
- International Center for Agricultural Research in the Dry Areas. Aleppo, Syria, 2010.
- Muehlbauer F.J., Tullu A. Cicer arietinum L., New CROP FastSHEET (<http://www.hort.purdue.edu/newcrop/cropfactsheets/chickpea.html>, 1997.
- FAOSTAT, Food and Agricultural Organization Statstoat Database. Rome (<http://faostat3.fao.org>), 2012.

## ƏRZAQ PAXLALI BİTKİLƏRİN SELEKSİYASI

F.V.ŞƏRBƏTOV\*, R.S.MİRZƏYEV

Əkinçilik Elmi-Tədqiqat İnstitutu; sharbatov.firudin@mail.ru

Məqaladə Abşeron şəhərində əyrinləmiş noxud və mərcimək nümunələrinin tasarrufat şəhəriyyəti əlamətləri barəsində məlumat verilmişdir. Tədqiq olunan materiallər arasında praktik seleksiya işində istifadə etmək üçün perspektivli nümunələr seçilmiş və onların galocakda aparılacaq hibridlaşdırma proseslarına colb edilməsi tövsiyə edilmişdir.

## СЕЛЕКЦИЯ ПРОДОВОЛЬСТВЕННЫХ БОБОВЫХ КУЛЬТУР

Ф.В.ШАРБАТОВ\*, Р.С.МИРЗОЕВ

Научно-Исследовательский Институт Земеделия; sharbatov.firudin@mail.ru

В статье представлена информация об основных хозяйствственно важных признаках образцов нута и чечевицы изученных в условиях Ашхерона. Среди изученных материалов были отобраны перспективные образцы для использования в практической селекционной работе и рекомендовано их использование в будущих процессах гибридизации.